



# Dəyərli elmi əsər

**Bu** yaxınlarda Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad elmləri namizədi Mahmud Quluzadənin “İnsan amili və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi” adlı monoqrafiyası çapdan çıxmışdır. Monoqrafiyada Azərbaycanın müstəqillik dövründə sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar, ölkə iqtisadiyyatının sıçrayışlı inkişafı, onun iqtisadi artım tempinə görə dönyanın lider ölkəsinə çevrilmesi, düzgün iqtisadi siyasetin həyata keçirilməsi və onun dövlət tərəfindən tənzimlənməsi ilə bağlı məsələlər özünün geniş izahını tapır. Əsərdə göstərilir ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ile respublika rəhbərliyinə yenidən qayıdışı iqtisadiyyatın bütün sahələrində nailiyyətlərin əldə edilməsi ilə əlamətdardır.

Müəllif monoqrafiyada gender problemi, onun həlli yolları, gender və sosial siyaset məsələlərinin izahına geniş yer vermişdir. Belə ki, gender məsələlərinə diqqət bir neçə baxımdan aktualdır. Son 20-30 ildə bütün dünyada qadınların hüquq bərabərliyinin təmin edilməsi sahəsində xeyli işlər görülmüşdür. Ümumi insan haqları kontekstində qadın hüquqlarına verilən diqqət öz əksini bir çox sənədlərdə tapmışdır. Bu sənədlərdə qeyd olunur ki, stabil inkişafın, demokratiyanın, sosial ədalətin təmin edilməsinin əsas şərtlərindən biri qadın və kişilərin hüquq bərabərliyinin təmin edilməsi, yəni gender bərabərliyidir. Inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, qadınların vəziyyəti ölkənin iqtisadi inkişafına, cəmiyyətdə sosial və siyasi səbitliyə birbaşa təsir göstərir.

Respublikamızda gender problemi və onun tədqiqi ilə məşğul olan alimlərdən biri dosent M.Quluzadədir. Müəllif göstərir ki, son 20 ildə gender bərabərliyinin təmin edilməsi sahəsində xeyli işlər görülmüşdür. Cəmiyyətdə iqtisadi strukturlara çıxış və onlara təsir etmək imkanları baxımdan dünyada qadınlar və kişilər arasında böyük fərqlər mövcuddur. Dünyanın əksər ölkələrdən vergi sistemi və əməkhaqqını tənzimləyən normalar, maliyyə, büdcə, ticaret və iqtisadi siyasetin digər formalarının hazırlanması da daxil olmaqla, iqtisadi qərarların qəbul olunması prosesində qadınlar, demək olar ki, iştirak etmirlər və

ya az iştirak edirlər. Monoqrafiyada müəllif göstərir ki, 90-ci illərin sonlarında BMT-nin qlobal inkişaf, beynəlxalq inkişaf və yoxsulluğun aradan qaldırılması ilə bağlı bütün konfranslarda qadınların iqtisadi hüquqlarının və imkanlarının beynəlxalq hüquq normallarına, standartlara, məqsədlərə və vəzifələre uyğun genişləndirilməsi əsas məqsədlərdən biri kimi irəli sürüldü. Qadınların təhsil və sağlamlıq səviyyəsi və bütün hüquqlarını reallaşdırma imkanları isə onların iqtisadi vəziyyəti və müstəqilliyi ilə birbaşa bağlıdır.

Əsərdə diqqəti cəlb edən məsələlərdən biri odur ki, dünya iqtisadiyyatına ineqrasiya, bazar iqtisadiyyatına keçid və qloballaşma sosial inkişafın göstəricilərinə neqativ təsir edir. Bu ölkələrdə siyasi, iqtisadi, sosial dəyişikliklərin nəticəsi olaraq yoxsulluğun feministləşməsi əsas problemlərdən birinə çevrilmişdir. Buna iqtisadi amillərlə yanaşı, qadın və kişilərin sosial qolları haqqında bərkimish stereotiplərin mövcudluğu, istehsal resurslarına, professional hazırlığa, təhsilə, hakimiyət strukturlarına qadınların çıxışının məhdudlaşdırılması da zəmin yaradır. Keçid dövründə gender bərabərsizliyinin səbəblərinin üzə çıxarılması, onun aradan qaldırılması yollarının və mexanizmlərinin təpiləsi cəhdləri bu dövrde gender tədqiqatlarının inkişafının əsas istiqamətini müəyyən etdi.

Azərbaycanda keçid dövründə qadınların sosial-iqtisadi

di vəziyyəti pisləşmişdi. Ermenistanın Azərbaycana təcavüzü nəticəsində bu problem kəskinləşdi. İndi Azərbaycan qadın hüquqları sahəsində əksər beynəlxalq konvensiyalara qoşulmuş, bu sahədə qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılmış, qadın hüquqları ilə bağlı Milli Fəaliyyət Programı qəbul edilmişdir. Bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər nəticəsində əmək bazارında qadınların məşğulluğu təhlil edilmiş, gender ayri-seçkiliyinin əsas formaları üzə çıxmışdır. Belə ki, əmək bazarında gender bölgüsünün —sahə, professional, şəxsləri seqreqasıyasanın səbəbləri araşdırılmışdır.

Monoqrafiyada səhiyyə və təhsil sahəsində siyasetin gender baxımdan araşdırılmasına xüsusi diqqət yetirilir.

İşdə diqqəti cəlb edən məsələlərdən biri də iqtisadi fikrin müxtəlif istiqamətlərini təmsil edən iqtisadçıların neoklassik və institusional istiqamətin nümayəndələrinin, həmçinin iqtisadçı-feministlərin qadınların əmək bazardakı vəziyyəti (cinsi ayri-seçkiliyin səbəblərinin təhlili), ailə təsərrüfatı daxilində gedən proseslərin (ailə daxilində əmək bölgüsü, nigah və reproduktiv davranış) gender mahiyyəti və gender münasibətlərinin tənzimlənməsində dövlətin rolu haqqındaki müdədələri, formallaşmaqda olan “gender iqtisadiyyatı” elmi istiqamətinin nümayəndələrinin müxtəlif cinslərə müxtəlif cür təsir edən iqtisadi siyasetin mahiyyəti, qadın və kişilərin

vəziyyətindəki ümumiliklər və fərqlər haqqındaki müddəaları, həmçinin respublikamızın və xarici ölkə alimlərinin gender iqtisadiyyatı ilə bağlı tədqiqatları, qadın hüquqları ilə bağlı beynəlxalq konvensiyalar və konfransların materialları, dövlət qadın siyaseti ilə bağlı Prezident fərmanları, qadınların sosial-iqtisadi hüquqları ilə bağlı Milli Məclisin qəbul etdiyi qanunlar təşkil edir.

Hazırda respublikamızda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Gender siyasetinin daha da inkişaf edilməsi üçün Azərbaycan Respublikası, gender bərabərliyi və qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulmuşdur. Eyni zamanda, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bir sıra qanunlar qəbul olunmuş, qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda öz əksini tapmışdır.

Monoqrafiyada göstərilir ki, hazırda ölkəmizdə iki mil-yondan çox ailə vardır. Bu ailələrin sağlamlığı, xoşbəxtliyi, rahatlığı üçün dövlət və cəmiyyət məsuliyyət daşıyır. Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutmuş və bu bizim milli adət-ənənəyə çevrilmişdir. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dönyanın mütərəqqi mənəvi dəyərləndən istifadə edərək zənginləşdirməli, gənc nəslə sağlam ruhda təbiyləndirməliyik. Hazırda

Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarını qarşıya qoyulan strateji vəzifənin —Azərbaycanın hərtərəfli inkişafı və iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilmesi vəzifəsinin yerinə yetirilməsində çox mühüm mərhəle kimi hesab etmək olar.

Regionların sosial-iqtisadi inkişafı bir sıra ölkələrin iqtisadi siyasetlərinin əsas istiqamətlərini müəyyənləşdirir. Bu baxımdan Azərbaycanda da regionların sosial-iqtisadi inkişafı ölkədə həyata keçirilən iqtisadi diversifikasiya və digər islahatlar nəticəsində reallaşır. Regionların sosial-iqtisadi inkişafı üzrə aparılan fəaliyyətlərə “Azərbaycan-2020: Gələcəyə baxış” inkişaf Konsepsiyası və eyni zamanda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün aparılan islahatlar aspektində yanaşmaq məqsədəyindür.

Təhlil nəticəsində müəllif belə bir qənaətə gəlir ki, Azərbaycan dünyasının ən dinamik inkişaf edən ölkələri sırasında layıqli yer tutur. Bu, ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasetin məntiqi nəticəsidir. Prezident İlham Əliyev tərəfindən respublikamızda dərin makroiqtisadi təməllərin yaradılması, maliyyə sabitliyinin möhkəmləndirilməsi istiqamətində çəvikk iqtisadi addimlərin atılması, sosial siyasetin dərinleşməsi, Azərbaycan iqtisadiyyatında pozitiv meyilləri dərinləşdirib.

Monoqrafiyanı diqqətə oxuduqda belə bir qənaətə gəlmək olar ki, monoqrafiya nəzəri və praktiki baxımdan çox dəyərli bir əsərdir. Kitab elmi işçilər, tələbələr və geniş oxucu kütłəsi üçün çox faydalıdır.

**Arif ŞƏKƏRƏLİYEV,**  
**AzDİU-nun kafedra müdürü,**  
**Əməkdar elm xadimi,**  
**iqtisad elmləri doktoru,**  
**professor.**